

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
ARXELOGİYA, ETNOQRAFIYA VƏ ANTROPOLOGİYA İNSTİTUTU

*Heydər Əliyev - 100 :
Azərbaycanda Arxeologiya, Etnoqrafiya və
Antropologiya elmlərinin prioritet məsələləri*

mövzusunda

Respublika elmi konfransının

MƏQALƏLƏR TOPLUSU

Bakı – 27 aprel – 2023

*Kitab AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Elmi Şurasının
13 yanvar 2023-cü il tarixli qərarı ilə (protokol №1) çap olunur.*

Məsul redaktor:

A.Q.SEYİDOV
tarix elmləri doktoru, professor

**"Heydər Əliyev-100: Azərbaycanda Arxeologiya, Etnoqrafiya və Antropologiya
elmlərinin prioritət məsələləri"** mövzusunda Respublika elmi konfransının
MƏQALƏLƏR TOPLUSU. Bakı: 2023, – 420 səh.



AZ1143, Bakı şəhəri
Hüseyn Cavid prospekti, 115
Tel.: +994 (12) 5108419
E-mail: info@arxeologiya.az

ISBN 978-9952-541-49-6

© AMEA ARXEOLÖGIYA, ETNOQRAFIYA VƏ ANTROPOLOGİYA İNSTİTUTU, 2023

Yaqub Məmmədov (t.ü.f.d, böyük elmi işçi)
yaqubamea@gmail.com

Ülviyyə Səfərova (elmi işçi)
samkhet@mail.ru

Orxan Zamanov (elmi işçi)
ordukaqan@yahoo.com

2022-Cİ İLDƏ DAMCILI MAĞARASINDA APARILMIŞ ARXEOLOJİ TƏDQİQATLARA DAİR

Abstract: Damjili Cave is located in the western part of Azerbaijan, Gazakh district. This archaeological site has been the first Paleolithic site in Azerbaijan. The foundations of Paleolithic studies in Azerbaijan are inextricably linked with the name of M. Huseynov, who made archaeological investigation of the Damjili. Archeological excavations done in the 1950s in the Damjili show the evidence that the cave was inhabited from the Middle Paleolithic to the Middle Ages. However, the artifacts discovered by these investigations were in a mixed context, since the stratigraphy of the cultural layers was damaged. Thanks to the modern excavations that began in 2016, well-preserved cultural deposits had first been discovered in the eastern part of the cave, about 50 m from the excavation explored by Mammadalı Huseynov. These excavations made it possible to reveal that the Damjili Cave is the unique multi-layer archaeological site of the region and contributed to the solution of a number of scientific issues. Among the main achievements of our research, we should first of all note the identification of well-preserved cultural layers belonging to the end of Mesolithic period and reflecting the transition to the Neolithic periods. So far, this is the first such discovery in the South Caucasus, providing a unique opportunity to explore the boundary of the Mesolithic and Neolithic in the region. Despite the discovery of dozens of stone artifacts of the Mousterian period from disturbed contexts, we have not yet been able to identify the cultural layers of this period. That is why we decided to continue investigation in Damjili Cave in 2023.

Açar sözlər: Cənubi Qafqaz, daş dövrü, Damcılı mağarası, mezolit-neolit keçidi.

Keywords: South Caucasus, Stone Age, Damjili cave, Mesolithic-Neolithic transition.

Cənubi Qafqazda neolit dövründə istehsal təsərrüfatının təşəkkülü, təkamülü və inkişafi geniş arasdırılsa da, mezolit dövrü ilə bağlı mənimsəmə təsərrüfatından keçid prosesini tədqiq edilməli olan vacib elmi problemlərdən biridir. Bu problem nəinki yerli, bu istiqamətdə tədqiqat aparan beynalxalq elmi təşkilatların diqqət mərkəzində olmuşdur. Bundan irali gələrək 2015-ci ildə AMEA Arxeolojiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Tokio Universiteti, Universitet Muzeyi və Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkil etdiyi tədqiqat programı əsasında Damcılı mağarasında yeni arxeoloji tədqiqatlar başlanılmışdır. 2016-2018-ci illərdə Azərbaycan tərəfdən t.ü.f.d. A.Zeynalov və 2019-cu ildə t.ü.f.d., dos. M.Mansurovun rəhbərliyi ilə tədqiqatlar aparılmışdır. Yaponiya tərəfdən isə tədqiqatlara prof. Y.Nishiaki həmrəhbərlik etmişdir [4, s.8-9; 5, s.420-426; 6, s. 168-169].

Damcılı mağarası Avey dağının şərq etəklərində, Qazax rayonun Daş Salahlı kəndindən qərbdə yerləşir. Bu mağarada 1956 və 1957-ci illərdə prof. M. Hüseynov tərəfindən aparılan ilkin qazıntılar nəticəsində neolit, mezolit, üst və orta paleolit dövrlərinə aid bir sıra daş alətlər tapılmışdır. M. Hüseynovun tədqiqatları bu abidənin Cənubi Qafqazda uzunmüddəli mədəni təkamülü öyrənmək üçün əhəmiyyətli potensial malik olduğunu nümayiş etdirdi [1, s. 1071-1076; 12, s. 151-167].

“Kovid 19 pandemiyası” səbəbi ilə iki illik fasilədən sonra 2022 – ci ilin avqust ayında t.ü.f.d. Yaqub Məmmədov rəhbərliyi ilə aparılan qazıntılar həyata keçirilmişdir və Azərbaycan tərəfindən elmi işçilər Ü.Səfərova, O.Zamanov iştirak etmişdir.

2016-2019-cu illərdə arxeoloji qazıntılar su qaynaqları və bulaqdan süzülən sudan bir qədər uzaqda olan 9-cu yoxlama şurfunda aparılmışdır. Tədqiqatlar nəticəsində mezolitdən orta əsrlərə qədər ardıcılılığı pozulmayan mədəni təbəqələr aşkar edilərək öyrənilmişdi. Mədəni təbəqələşmənin stratiqrafiyası bir sıra radiokarbon və OSL analizləri ilə təsdiq olunmuşdur [10].

2022-ci il mövsümünün qazıntıları indiyə qədər tətbiq edilmiş $1\text{ m} \times 1\text{ m}$ şəbəkə sistemi ilə 9-cu surfdə davam etdirilmişdir (Şəkil 1). Qazıntı sahəsi $6\text{ m} \times 5\text{ m}$ təşkil etsədə, təhlükəsizlik səbəbiylə onun bütün ərazisi tədqiq olunmamışdır. Buna görə də, xəndəyin ortasında yerləşən daha dərin qazıntı meydançalarına çatmaq üçün kənarlardakı kvadratlardan istifadə edilmişdir. Nəticədə, neolit və mezolit təbəqələrinə aid faktiki sahələr $3\text{ m} \times 3\text{ m}$ ölçülərlə məhdudlaşaraq B0 - B2, C0 - C2 və D0 - D2 kvadratları əhatə etmişdir (Şəkil 1). 2022-ci il mövsumundə biz bu ərazinin tədqiqini dərinləşdirmək ilə davam etdik. İndiyə qədər ən dərin qazılmış kvadrat B0 idi. Onun dibi indiki yer səthindən təxminən $4,8\text{ m}$ dərinlikdədir. Bu sahə, M. Hüseynovun qazıntıları ilə göstərilmiş, lakin heç vaxt stratigrafik olaraq təsdiqlənməmiş paleolit dövrünə aid mədəni təbəqələrini axtarmaq üçün seçilmişdir.

2016-2019-cu illərin arxeoloji qazıntıları zamanı mezolitə aid mədəni təbəqələr əsasən B0-B2 kvadratlarda öyrənilmişdir. C0-C2 və D0-D2 kvadratların mezolit çöküntüləri isə yalnız orta səviyyəyə qədər qazılmışdır. Həmçinin mağaranın divarı yaxınlığında torpaq qatları qazılmamışdır.

Bu iki qazıntıların hədəfi və məqsədi. Qazıntıların əsas hədəfi qazıntı sahəsində mezolit-neolit təbəqələrində qazıntıları tamamlayaraq mezolit – neolit keçidi dövründə mədəni prosesləri başa düşmək və arxeoloji tarix ilə bağlı məlumatları zənginləşdirmək idi. Beləliklə 2022-ci il qazıntılarının məqsədləri aşağıdakılardır olmuşdur:

1. Qazıntı sahəsinin mağara divarına yaxın A99-dan D99-a qədər kvadratlara qədər genişləndirilməsi;
2. C0 - C2 və D0 - D2 kvadratlarında mezolit təbəqələrinin qazıntısının başa çatdırılması;
3. Əvvəlki mövsümlərdə pillə kimi istifadə edilən B3 kvadratının qazılması;
4. B2 kvadratında daha dərində, mezolit təbəqəsinin altında yerləşən çöküntüləri tədqiq etmək.

A99-D99 kvadratlarının öyrənilməsi. Qazıntı sahəsinin şimalında yerləşən A99-D99 kvadratları mağara divarına yaxın ərazini ahətə edirlər. Burada qazıntılar neolit təbəqəsi səviyəsindən başlayaraq mezolit təbəqəlinə çatıldırdı. Neolitə aid laylar A99 və B99 kvadratlarda daşlı six, demək olar tamamilə steril çöküntülərdən ibarət olduğu müəyyən olundu. Mezolit təbəqələri isə çox az artefaktların (heyvan sümükləri və daş məlumat) olduğu açıq qəhvəyi six çöküntülərdən ibarət idir. Alt laylarda isə mağara divarı şimala doğru dərinleşmir və sterildir. Buradan bir sümük qırığı və bir çaxmaqdən iki tilli lövhənin fraqmenti aşkar edildi. Əldə olunan məlumatata görə bu sahə müəyyən edilmiş dövrlərdə intensiv məskunlaşma ərazisi olmayıb. Bu müşahidə eyni zamanda C99 və D99 kvadratlara da aid oluna bilər. D99 kvadratından üst neolit qatında 11 kiçik sümük fraqmenti və 7 obsidian tapıntıları ilə yanaşı orta paleolitə aid çaxmaq daşından olan levallua tipli lövhəyə bənzər artefakt tapılıb (Şəkil 2, 1). Hələ 2019-cu ilin qazıntıları nəticəsində C99 və D99 kvadratının orta neolit qatında dərin quyu müşühidə olunurdu. Bu quyudan heyvan sümükləri və obsidiandan müxtəlif daş məmulatı aşkar edildi. Onların arasında 1 dənə obsidian mikrolövhənin proksimal hissəsi və retuşlu 3 tilli lövhə müəyyən edilmişdir (Şəkil 2, 3). Neolit dövrünə aid ən alt torpaq qatlar isə coxsayılı daşlardan ibarətdir. Bu daşlar, çox güman ki, mağara divarından düşmüş əhəngdaşı parçalarının təbii hissələridir.

Neolit laylarının altında yerləşən mezolit təbəqəsi neolit təbəqələrindən aydın şəkildə fərqlənir. Əhəngdaşı parçaları da neolit təbəqələrinə nisbətən aqıq-aydın daha çoxdur. Burdan aşkar edilən sümük qalıqları, əsasən dişlər *Ovis/capra* cinsindən olan heyvanlara aiddir. Bundan başqa 2 ədəd çaxmaq daşı, biri yan qaşovu olmaqla və 1 ədəd obsidian tapıntısı aşkar olunmuşdur.

C0-dan C3-qədər və D0-dan D2-yə qədər olan kvadratların mezolit mədəni təbəqələrinin aşağı hissəsi 2019 -cu il mövsümündə toxunulmamış qalmışdır və bu mövsümə tədqiq olunmuşdur. Bu təbəqələrdə aşkar edilmiş daş divara bənzər qalıqlar, görünür 2019 -cu il mövsümündə müəyyən edilmiş divarın davamını təmsil edir. Qeyd etmək lazımdır ki, ocaq yeri bu daş divar ilə əhatə olunmuşdur. Tapıntılar əsasən sümük fraqmentlərindən (90 ədəd) və daş məmulatından (67 çaxmaq daşı; 9 ədəd obsidian), həmçinin mikrolitlərdən ibarət idi (Şəkil 2, 7, 8). C2-13 təbəqəsindən 2 ədəd çaxmaq daşından geometrik mikrolit (trapez) aşkar edilmişdir (Şəkil 2, 4, 6). Bu tip alətlər əvvəlki illərdə də aşkar olunmuşdur [9, p.7, fig.6, 12, 15-17].

Mezolitin aşağı təbəqəsindən 15 ədəd sümük fraqmenti və 95 ədəd daş məmulatı (yalnız bir ədəd obsidiandandır) aşkar olunmuşdur. Bu kvadratlar həmçinin obsidian artefaktların sayının xeyli azalması

ilə də səciyyəvidir (Şəkil 2, 9). C1-13 kvadratından levellua tipli lövhə (Şəkil 2, 2) və bir ədəd qeometrik mikrolit (trapez) aşkar edilmişdir (Şəkil 2, 5). Bu təbəqə C2 və D2 kvadratlarında qalınlaşmaqla cənuba və qərbə doğru aşağı meyillidir.

2019-cu ildə **B3 kvadrati** mezolit təbəqəsinə qədər qazılmışdır, bu mövsüm isə qazıntı sahəsi daha da dərinləşdirilmişdir. Bu kvadratın mezolit çöküntülərini dörd kontekstinə müvafiq olaraq dörd yerə böldük (B3-19-dan B3-22). Üst hissəsi açıq qəhvəyi rəngdə six çöküntülərdən (B3-19 və B3-20) ibarətdir. Buradan çoxsaylı heyvan sümüklərinin fragmentləri aşkar olunub (410 ədəd). Fauna qalıqlarının əsasında müxtəlif taksonomları müəyyən etmək mümkün oldu. Onların arasında tısbağa (*tortoise*), tülkü (*vulpes*), kiçik gəmirçilər (*small rodents*), sürünenlər (çənə sümükləri) (*reptiles*), balıq, ceyran (*gazella*) və *ovis/capra* (Şəkil 2, 10) cinsinə aid heyvanların qalıqları müəyyən edildi. Daş məmələti 33 ədəd caxmaqdən olan artefaktlardan ibarətdir. Altındaki çöküntülər demək olar ki, steril idi (B3-22). Buradan yalnız bir ədəd caxmaqdən mikrolöhfa fragmenti və bir neçə heyvan sümüyü aşkar olunub.

9-cu xəndəkdə paleolit təbəqələrinin olub-olmadığını araşdırmaq üçün **B2 kvadrati** daha dərin qazılması qərara alındı. Bu kvadratın cənub hissəsi 2019-cu ildə qazılmadığı üçün biz ilk növbədə mezolit təbəqələrinin torpağını çıxardıqdan sonra dərinə qazmağa başladıq. Narıncı və ya boz çöküntüləri olan daşlı six təbəqələr (təbəqə 6?) aşağıya doğru davam etdi və bu mövsümdə biz mezolit təbəqəsindən təxminən 1,1 m dərinliyə endik. Materik səviyəsinə çatılmamışdır və mezolitdən əvvəlki stratiqrafiyanı müəyyən etmək üçün mütləq gələcəkdə yeni qazıntı tələb olunur.

Nəticə. Damcılı mağarası Cənubi Qafqazda analogiyası müəyyən olunmamış abidədir. Bu tədqiqatda əsas məqsəd mezolitdən neolitə keçidin tədqiqidir. 2016–2019-ci illərdəki tədqiqatlar nəticəsində zamanı e.ə. 6000 ətrafında sürətli bir keçid olduğu müəyyən olunsa da, mövcud arxeoloji sübutlar bunu əsaslandırmak üçün yetərsiz idi. Xüsususən bu mezolit materiallarının miqdardında hiss olunurdu. Cari mövsümün araşdırması, mezolit-neolit qazıntı sahələrinin genişləndirilməsi və dərinləşdirilməsi, şübhəsiz ki, bu baxımdan əvvəlki məlumatları tamamladı.


Diger mühüm nailiyyət ondan ibarətdir ki, 9-cu xəndəyin əsas sahəsində (3 x 4 m) mezolit çöküntüləri tamamilə qazılmışdır. Buna görə də, erkən çöküntüləri də araşdırmaq mümkün oldu. Əvvəlki mövsümlərdə mezolitdən əvvəlki təbəqələr yalnız B0 dan B1-ə qədər kvadratlarda qismən müəyyən edilmişdir. Onlar tərkibində əhəngdaşı parçaları olan tünd bozdan yaşıllı rəngli lilli təbəqə ilə xarakterizə olunur. Lakin demək olar ki, heç bir artefakt yoxdur. M.Hüseynovun tədqiqatları bu mağarada paleolit dövrünə aid artefaktların mövcudluğunu göstərdi. 9-cu xəndəkdə 2016-2019 və 2022-ci illərdə aparılan qazıntılar nəticəsində hamısı sonradan qarışq kontekstlərdə orta paleolit dövrünə aid edilən 100 çaxmaq daşı və obsidian artefakt əldə olunmuşdur. Bu mövsümdə B2 kvadratının daha dərinə qazılması bu məsələni araşdırmaq üçün ilk addimdır.

Bu ilin qazıntıları nəticəsində 237 ədəd çaxmaq daşı məmələti, 63 ədəd obsidian, 4 ədəd qaya daşı aşkar edilmişdir. Fauna qalıqları 1048 ədəd təşkil edir. Keramika qalıqları çox kiçik parçalardan ibarət idi və yalnız 4 fragment tapılmışdır.


Ədəbiyyat:

1. Hüseynov M.M. Avey dağında daş dövrü mağarası // – Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri, – 1959. XV c. № 11, – s. 1071-1076.
2. Məmmədov Y.V., Səfərova Ü.R. Damcılı mağarasında arxeoloji qazıntılar (2016 -2018) (2016-2018) / Gənc alımların III beynəlxalq elmi konfransının materialları. Gəncə: 2018, s.103-106
3. Məmmədov Y.V., Səfərova Ü.R. Damcılı mağarasında aparılmış arxeoloji qazıntıların nəticələrinə dair / Məmmədəli Hüseynovun daş dövrü arxeologiyasına verdiyi töhfələr mövzusunda beynəlxalq elmi konfransın programı və tezisləri, Bakı, 2022, s. 42-43.
4. Zeynalov A.Ə., Mansurov M.M., Məmmədov Y.V. və b. Damcılı mağarasında 2018-ci ildə görülən çöltədqıqt işləri / Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan "2018-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları" mövzusunda Elmi sessiyanın materialları, Bakı: "AfPolinqraf", Bakı, 2019, s. 8-9.
5. Zeynalov A.Ə., Nishiyaki Y., Mansurov, M.M, və b. Damcılı mağarasında arxeoloji qazıntıların bərpası /

- Azərbaycanda arxeoloji tədqiqatlar-2015-2016, Bakı: Xəzər Universiteti, 2017, s.420-426.
6. Mammadov Y.V. Archaeological investigations at Damjili cave (2015-2018) / Proceedings of the Second International Scientific Conference Education and Science in a Changing World: Problems and Prospects for Development. Dnipro. 2020, c. 168-169
 7. Nishiaki Y., Mursagulov M., Musaguliyev M., Gasimov P.P., Mammadov Y.V., et all. Prehistoric survey at Avey mountain a working report of the 2015 season Gazakh district / Azərbaycanda arxeoloji tədqiqatlar-2015-2016, Bakı: Xəzər Universiteti, 2017, ss.427-434
 8. Nishiaki Y., Mursagulov M., Musaguliyev M., Gasimov P.P., Mammadov Y.V., et all. Prehistoric survey at Avey mountain a working report of the 2015 season Gazakh district / Azərbaycanda arxeoloji tədqiqatlar-2015-2016, Bakı: Xəzər Universiteti, 2017, ss.427-434
 9. Nishiaki Y., Zeynalov A., Munsrov M. Et al. The Mesolithic-Neolithic interface in the Southern Caucasus: 2016-2017 excavations at Damjili Cave, West Azerbaijan // Archaeological Research in Asia 19 (2019) 100140.
 10. Nishiaki Y., Zeynalov A., Munsrov M., Guliyev F. Radiocarbon chronology of the mesolithic-neolithic sequence at Damjili cave, Azerbaijan, Southern Caucasus // Radiocarbon, Vol 00, Nr 00, 2022, p 1-14
 11. Nishiaki Y., Damjili cave revisited: prehistoric excavations between 2016 and 2022 / Program and abstracts of the international scientific conference on "Mammadali Huseynov's contributions to the archeology of the Stone Age", Bakı, 2022, p, 19
 12. Гусейнов, М. М. Древний палеолит Азербайджана / М.М. Гусейнов. – Баку: Тек Нур, – 2010. – с. 202.



Şəkil 1. Damcili mağarasında aparılan qazıntı sahələrin kontur xəritəsi.



Şekil 2. Damcılı mağarasında 2022 ci ildə aşkar olunan tapıntılar.

Mətbəənin direktoru	- Fuad HÜSEYNOV
Texniki redaktor	- Azər RƏSULOV
Dizayner	- Fatimə ƏLİƏSGƏRLİ
Texniki korrektor	- Təranə RƏHİMÖVA
Səhifələnmə	- Günel ƏSƏDOVA
Çap	- Oktay YUSIFOV
Cild	- Gövhər NURULLAYEVA
	- İlhamə MİKAYILOVA

*Kitab "AFPoqraf" mətbəəsində hazırlanmış diapositivlərdən
offset üsulu ilə çap olunmuşdur.*

afpoliqraf@mail.ru | Tel.: +994 (12) 510 96 74
afpoliqraf@gmail.com | Mob.: +994 (50) 405 96 74

Yığılmağa verilmişdir: 23.02.2023
Çapa imzalanmışdır: 05.04.2023
Qarnitura: Tahoma
Şərti çap vərəqi: 26,25
Formatı: 64x90 1/s
Tiraj: 200